

**“Təsdiq edirəm”**  
**Azərbaycan Respublikasının**  
**Energetika Naziri**

\_\_\_\_\_ N.A.Əliyev

“ \_\_\_\_\_ ” \_\_\_\_\_ 2014-cü il

**Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji səmərəliliyi,  
alternativ və bərpa olunan enerji mənbələri şöbəsinin Əsasnaməsi**

## **1. Ümumi müddəalar**

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2014-cü il tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”yə və qüvvədə olan normativ-hüquqi aktlara müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Energetika Nazirliyinin (bundan sonra - Nazirlik) Enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələri şöbəsinin (bundan sonra - şöbə) əsas funksiyalarını, vəzifələrini, işinin təşkili qaydalarını və işçilərinin məsuliyyətini müəyyən edir.

1.2. Şöbə Nazirliyin mərkəzi aparatının struktur bölmələri, Nazirliyin strukturuna daxil olan idarələr, yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Nazirliyin Əsasnaməsini, Nazirliyin qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

## **2. Şöbənin fəaliyyət istiqamətləri**

2.0. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. enerji resurslarından səmərəli istifadə (texnoloji itkilərin və sərfin azaldılması, qənaətli və daha çox fayda ilə istifadə) ilə bağlı tədbirləri həyata keçirir və bu sahədə dövlət maraqlarının qorunmasını təmin edir;

2.0.2. alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir;

2.0.3. yanacaq-energetika sahəsində ətraf mühitin mühafizəsi tədbirlərinin həyata keçirilməsində iştirak edir.

### **3. Şöbənin vəzifələri**

3.0. Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

3.1. enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahələrinin perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində, bu istiqamətlər üzrə dövlət və sahə proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.0.2. “Enerji resursların istifadə haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada dövlət energetika ekspertizasını və nəzarətini həyata keçirir;

3.0.3. enerji resurslarından səmərəli istifadə sahəsində iqtisadi, texniki və təşkilati tələbləri (Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla) müəyyən edir;

3.0.4. enerji resurslarından səmərəli istifadə mexanizmlərinin hazırlanmasını və həyata keçirilməsini təmin edir, həmçinin enerji resurslarından istifadənin səmərəliliyinin artırılması işlərinin əlaqələndirilməsini həyata keçirir;

3.0.5. enerjiyə qənaətə görə müvafiq iqtisadi-maliyyə həvəsləndirilməsi mexanizminin yaradılmasında və tətbiqində iştirak edir;

3.0.6. enerjiyə qənaət edən proqramların enerjidən səmərəli istifadə fondundan maliyyələşdirilməsi istiqamətlərini müəyyən edilməsində iştirak edir;

3.0.7. dövlət müəssisələri üzrə enerjidaşıyıcıların istehlak limitlərinin müəyyən olunmasında iştirak edir;

3.0.8. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün yanacaq-enerji resurslarının istifadəsi, itkisi və texnoloji sərfi normalarını müəyyən edərək təsdiq edilməsi üçün rəhbərliyə təqdim edir, təsdiq edilmiş normaların icrasına nəzarəti həyata keçirir;

3.0.9. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahələrində elm, texnika və texnologiyanın inkişafını və elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir;

3.0.10. alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət siyasətinin formalaşdırılması üçün həyata keçirilən tədbirlərdə iştirak edir;

3.0.11. enerji resurslarından istifadə sahəsində vəziyyətin və mövcud problemlərin təhlilini aparır, onların həlli yolları ilə bağlı təkliflər hazırlayır, tədbirlər həyata keçirir;

3.0.12. enerji səmərəliliyinin təmin olunmasına dövlət dəstəyinin göstərilməsi, dövlət maliyyə yardımlarının ayrılması və digər güzəştlərin müəyyən edilməsi imkanlarını araşdırıb təkliflər hazırlayır, edilən yardım və güzəştlərdən təyinatı üzrə istifadə edilməsinə nəzarət edir;

3.0.13. enerji səmərəliliyi sahəsində normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirir;

3.0.14. yanacaq-energetika sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən irəli gələn vəzifələrin həyata keçirilməsində iştirak edir;

3.0.15. enerji qurğusunun fəaliyyəti və ya hər hansı hərəkət nəticəsində ətraf mühitə və ya insanların həyat və sağlamlığına müəyyən zərərli təsir təhlükəsi yarandıqda, bu enerji qurğusunun istifadəsinin məhdudlaşdırılması və ya tam dayandırılması üçün təkliflər verir;

3.0.16. yanacaq və energetika obyektlərinin tikilməsi və yenidən qurulması, qurğu və avadanlıqların quraşdırılması layihələrinin ekoloji və texniki ekspertizasının həyata keçirilməsində iştirak edir;

3.0.17. yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrində ətraf mühitin qorunması sahəsində elmi-texniki nailiyyətlərin və beynəlxalq təcrübənin tətbiq edilməsində, müasir tipli texnologiyaların, avadanlıqların və cihazların tətbiqi və sınaqmasında, istehsalat və məişət tullantılarının yerləşdirilməsinə dair tədbirlərdə iştirak edir;

3.0.18. yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrində ekologiya sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün iqtisadi stimulların hazırlanmasında iştirak edir;

3.0.19. enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında iştirak edir, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin edir və bu sahədə görülən işləri əlaqələndirilir;

3.0.20. fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini və onların pozulmasının qarşısını alınmasını təmin edir;

3.0.21. şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görür;

3.0.22. şöbənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxır və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür;

3.0.23. Nazirliyin normativ hüquqi aktlarına, əmr və sərəncamlarına uyğun olaraq digər vəzifələri yerinə yetirir.

#### **4. Şöbənin hüquqları**

4.0. Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahələrinin inkişaf dinamikasını təhlil etmək;

4.0.2. enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahələrində əlverişli investisiya mühitinin yaradılmasına dair təkliflər vermək;

4.0.3. enerji resurslarından səmərəli istifadə sahəsində görülən işlər barədə yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrindən hesabatlar almaq;

4.0.4. fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;

4.0.5. enerji səmərəliliyi sahəsi üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.6. enerji səmərəliliyi sahəsində işçilərin peşə hazırlığının artırılması üçün xüsusi seminarlar təşkil etmək, o cümlədən onların yerli və beynəlxalq səviyyədə keçirilən təlim kurslarında, seminarlarda, konfranslarda və digər tədbirlərdə iştirakını təmin etmək;

4.0.7. müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıqda iştirak etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

4.0.8. enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, habelə yanacaq energetika sahəsində ətraf mühitin mühafizəsi məsələləri üzrə beynəlxalq konfrans, seminar, sərgi və digər tədbirlərdə iştirak etmək, həmin sahə üzrə yerli və beynəlxalq tədbirlərin təşkilini təmin etmək;

4.0.9. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək barədə təkliflər vermək;

4.0.10. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

## **5. Şöbənin fəaliyyətinin təşkili**

5.1. Şöbə Nazirin əmri ilə yaradılır və ləğv edilir. Şöbənin strukturu və işçilərinin ştat sayı qanunvericilikdə nəzərdə tutulmuş qaydada Nazir tərəfindən müəyyən edilir.

5.2. Şöbənin fəaliyyətinə Nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3. Şöbə müdiri:

5.3.1 şöbənin işini təşkil edir;

5.3.2. şöbənin işçilərinin öz vəzifələrini vaxtında və düzgün icra etmələrinə, əmək intizamına və daxili qaydalara riayət olunmasına nəzarəti həyata keçirir;

5.3.3. şöbənin işçilərinə icrası məcburi olan göstəriş və tapşırıqlar verir;

5.3.4. şöbənin işçiləri arasında iş bölgüsü aparır;

5.3.5. şöbənin işçilərinin intizam məsuliyyətinə cəlb edilməsi və mükafatlandırılması barədə Nazirliyin rəhbərliyinə təkliflər verir;

5.3.6. Nazirliyin rəhbərliyi yanında keçirilən tədbirlərdə iştirak edir;

5.3.7. şöbəni təmsil edir.

5.4. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada müdir müavinlərindən biri həyata keçirir.

## **6. Məsuliyyət**

Şöbənin əməkdaşları onlar tərəfindən hazırlanan, təhlil edilən, rəy verilən və imzalanan sənədlərin Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğunluğuna görə şəxsən məsuliyyət daşıyırlar.